



**AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ**

Yay məktəblərinin təşkili ilə bağlı Təlimat

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi məqsədilə 2022-ci ilin 16-30 iyun tarixlərində dövlət ümumi təhsil müəssisələrində yay məktəblərinin təşkili nəzərdə tutulur:

1. Yay məktəbinə dövlət ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri dəvət olunur.
2. Yay məktəbində məşğələlər ödənişsiz və könüllü əsaslarıdır.
3. Ümumi təhsil müəssisəsində təşkil olunacaq yay məktəbində iştirak etmək istəyən təhsilalanların valideynləri (və ya digər qanuni nümayəndəsi) 13 iyun tarixindən başlayaraq ərizə ilə ümumi təhsil müəssisəsinin rəhbərliyinə müraciət edir.
4. Ümumi təhsil müəssisəsində yay məktəbi hər sinif üzrə minimum 3 nəfər şagird olmaqla təşkil olunur. Sinif (və ya siniflər) üzrə 3 nəfərdən az şagird olduqda, paralel və ya yaxın (I və II, V və VI, VII və VIII və s.) siniflər birləşdirilir.
5. Yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat olmaqla, V-X siniflərdə tədris həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunur.
6. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənlərinə verilir. Bu siniflər üzrə təşkil olunmuş qruplarda oyun əsaslı öyrənməyə üstünlük verilir, sosial-emosional inkişafı dəstəkləyən təlim metodlarından istifadə olunur.
7. V-X siniflərdə fənn müəllimlərinin həftəlik dərslər yükünü aşmamaq şərti ilə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir.
8. Yay məktəbi ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur.
9. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar verilir, bölmələr üzrə ümumiləşdirmələr aparılır, kompleks mövzular üzrə tapşırıqlar işlənir.
10. "Rəqəmsal bacarıqlar" və "STEAM" layihələri tətbiq olunan ümumi təhsil müəssisələrində yuxarıda göstərilən fənlərdən əlavə, müvafiq layihələr üzrə ustad dərsləri təşkil olunur.

11. "R q msal bacarıqlar" v  "STEAM" layih ləri t tbiq olunan  mumi t hsil m  ssis lərində t şkil olunan yay m kt bl rin  bu layih lər t tbiq olunmayan dig r  mumi t hsil m  ssis lərinin t hsilalanlarının valideynləri (v  ya dig r qanuni n may ndəsi)  riz  il  m raci t ed  bil r.

12. Yay m kt bind  t hsilalanların qiym tl ndirilməsi aparılmır.

13. Yay m kt bl rində iştirak ed n t hsilalanların d rslikləri yay m kt bind  m şğ l l r bitdikd n sonra t hvil alınır.

14. Yay m kt bin  m vs m  uyğun rahat geyimd  g lm k t vsiy  olunur.